

### (Əvvəli ötən saylarımda)

Əgər özünü «o kəslər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salib (tövbə edərək) günahlarının bağışlanmasıni isteyərlər...» cərgəsinə daxil etsən, bütün hallarda Allah-taalani unutmasan, pis işlər, doğru olmayan davranışlar və çirkin adətlərdən peşman olsan, səmimi qəlbən tövbə və istiqfar etsən, ötən zamanda bizim qalib ordunun dördəyəqlilərinin ayağı dəydiyi qala və məkanları (indi isə sənin tabeçiliyində olan və onları işgal edərkən bizi) məzəmmət etdiyin həmin ərazilərin hər bir guşəsini Osmanlı məmləkətlərinin tabeçiliyinə verərək bizim əzəmətli himayəmizdə olan bəndələrə tapşırsan daha yaxşı olar. Bizim xidmətimizdə duranlandan yaxşılaş, nəvaziş, mehribanlıq və xoşxasiyyətdən başqa bir şey görməzsən.

Pis vərdiş təbiətindən özünə yer etdisə  
Ölənə qədər səndən əl çəkməz.

Əgər pis əməllər və rüsvayçı davranışları israr və təkidlə davam etdirsən, uca Allahın köməyi ilə qələbə çalacaq və ələ keçirdiyin həmin məmləkətin meydani tezliklə bizim qalib ordunun düşərgəsi olacaqdır. Bir müddətdir yelbeyinliyin şiddetindən sərdarlıq sevdasına düşmüsən və lovgalığın çoxluğundan cahangırlıq və fatehlik iddiası dilində cari olur. Əgər mərdənsən, mərdlərin meydanına çıx ki, taleyin hökmü müəyyən olsun». ...O gün hökm ancaq Allahındır». «...Haqq yolu tutub gedənlərə salam olsun!» Mövlana Sarigörəz məktubu tamamladı, tarix də yazdı. Hətta məktubun harda yazılılığını göstərən yeri gə qeyd etdi. Bundan sonra məktubun yola salınması üçün əlavə tapşırıqları hökmər özü verəcəkdi. Mövlana Sarigörəz Allaha yalvarırdı ki, məktubu aparmağı hökmər ona həvalə etməsin. Çünkü məktubda elə məqamlar var idi ki, Şah İsmayı həmin sözləri oxuyarkən qəzəblənə bilərdi və bu da Sultan Səlimin göndərdiyi şəxsin başında çatlayardı.

Sultan Səlim bu məktubdan sonra tezliklə Şah İsmayılla qarşılaşmalı olacağını artıq yaxşı anlayırdı. Onu da bilirdi ki, Şah İsmayı onun üçün nə

ki, Şah İsmayı açıq-əşkar Sultan Səlimə və onun hakimiyyətinə qarşı təhlükə törədəcək mövqeyini bildirməsə də, Osmanlı səltənətinin hökmərə Sultan Səlimin qardaşı oğlu Sultan Muradı bütün imkanları ile dəstəkləyir və ona təkcə mənəvi yardım göstərmir, silah-sursat sarıdan da köməyini əsirgəmirdi.

Aradan xeyli müddət keçmişdi. Şah İsmayıldan bir cavab yox idi. Hələ üstəlik Şah İsmayı ən böyük və nüfuzlu sərkərdələrindən biri olan Məhəmməd xan Ustaclının başçılığı ilə Diyarbəkr tərəfə əlavə qüvvələr də göndərilmişdi. Doğrudur, Məhəmməd xan Ustaclıya tapşırılmışdı ki, Nurəli və Sultan Muraddan fərqli olaraq Osmanlı sərhədlərinin içərisinə girməsin. Ancaq Diyarbəkr tərəflərin təhlükəsizliyini təmin etməklə məşğul olsun.

Məhəmməd xan Ustaclı güclü sərkərdə olduğu kimi, kifayət qədər müdrik insan idi. Buna baxmayaraq, Osmanlıların Səfəvi sərhədlərinə yaxın tərəflərdəki Qızılbaş qətləmlərinə seyrçi qala bilmədi və Sultan Səlimə bu qətləmləri dayandırmaq üçün kəskin bir məktubla müraciət də etdi. Həmin müraciətində Məhəmməd xan Ustaclı Sultan Səlimin Qızılbaş hökmərə təhqirlərini də cavabsız qoymamışdı. Və nəticədə Sultan Səlimə bildirmişdi ki, bir hökmərən başqa bir hökmərə kin və qəzəbənin əvəzini sadə və köməksiz insanlardan çıxmazı yaraşmaz.

Sultan Səlim Məhəmməd xan Ustaclının məktubunu alan kimi, Mövlana Sarigörəzi yenə yanına çağırıldı. Və ondan tələb etdi ki, Qızılbaşların Osmanlı ərazilərində olan tərəfdarlarını cəzalandırmaq üçün dinin hökmünü versin.

- Qulağımızın dibinəcən gəlib, burnumuzun ucunda dayanıb bizə hədə-qorxu gələn Səfəvi sərkərdəsinin nəyə güvəndiyini bilsənmi? - O, Sarigörəzdən qətiyyətlə soruşdu:

- Bilirəm, hökmər.
- Nədir bunun səbəbi?
- Səbəb odur ki, Osmanlı səltənətinin Səfəvilərə sərhəd olan tərəflərdə insanlar Şah İsmayılmın mərhəmətinə daha çox inanır. Ən başlıcası, ona sevgi və hörmət bəsləyirlər.

Mövlana Sarigörəzin sözünün sonu Sultan Səlimi qılınc kimi doğrayıb keçdi.

Demək, bütün qanlar, qadalar - hamısı onun fitvası ilə bağlanacaq. Şübhəsiz, Qızılbaşlar fitva sahibinin də kimliyi ilə maraqlanacaq. Bunun artıq nə demək olduğunu Həmzə əfəndi biləndə canından gizlili keçdi. Elə indidən onun canını qara-qorxu bürüdü. Qızılbaşların gözə görünməz adamları baş verən hadisələrdən sonra çətin ki, onu bağışla yacaqdılar.

Həmzə əfəndi göründü ki, heç bir çıxış yolu yoxdur. İndi o, iki od arasında qalmışdı. Ya Sultan Səlimin qılıncı ilə ciyindən qoparılaçq Başını verməli idi, ya da fitvanı bəyan etməli idi. Əlbəttə, Həmzə əfəndi indiyə qədər çox fitvalar vermişdi. Elə Sultan Səlimə atasının hakimiyyətinə son qoyub, özünün hakimiyyətə gəlməsi üçün razılıq fitvasını da o vermişdi. Həm də belə əsaslandırmışdı ki, atası qocalıb, əldən düşüb, ağı-qaradan, doğrunu-yalandan, haqlını-haqsızdan ayırmada çətinlik çəkir. Əgər belə davam etsə, nəinki Sultan Bəyazidin öz nəсли, bütün Osmanlı səltənəti təhlükə qarşısında qala bilər.



**Hüseynbala MİRƏLƏMOV**

# CALDIRANA GEDƏN YOL

*romandan sahifələr*

- Yaxşı, bizim mərhəmətimiz yoxdursa, hökmümüz necə? Hökmümüz də onların Şah İsmayıla dua eləyen dillərini kəsə bilməz?

- Kəsər, hökmər.
- Bəs bizim qarşımızı kəsən nədir?
- Dinin fitvəsi gərəkdir, - Mövlana Sarigörəz axır ki, mətləbə gəldi.
- Bəs bu fitvanı kim verməlidir?
- Fitvanı mən də verə bilərəm, hökmər. Ancaq bunun qanuni əsası olmaz.

- Bəs onda kimə üz tutaq? - Sultan Səlim hökmər Sarigörəzi süzdü, sonra da əlavə elədi, - əgər Mövlana Sarigörəz fitva verə bilmirsə...

Mövlana Sarigörəz xeyli fikrə getdi, düşünməli oldu. Çünkü o, baş müftinin admı çəkməyə ehtiyatlanırdı. Səbəbi də bu idi ki, ola bilərdi; baş müfti fitva verməyin Mövlana Sarigörəzə aid olduğunu hökmərə sübüt etməyə cəhd edər. Yaxud baş müfti onun adını çəkdəyi üçün Mövlana Sarigörəzi çox ustalıqla aradan götürdürebərə bilərdi. Amma yaxşı yol da yox idi. O, cəsarətini toplayıb fikrini bildirdi.

- Fitvanı Osmanlı səltənətinin baş müftisi Həmzə əfəndi verməlidir. Yalnız bu zaman o fitvanın qanuni əsası olar. Əhalidə hökmün ədalətlə olduğuna şübhə etməz.

Sultan Səlim nəhayət ki, Mövlana Sarigörəzin qətiyyətlə mövqeyi ilə razılaşdırıb və onu da bildi ki, fitva üçün Həmzə əfəndiyə hökm etməlidir. Tezliklə bütün divan üzvlərini yanına çağırıldı. Həmzə əfəndiyə də hazır fitva ilə yanına gəlməyi əmr etdi. Əvvəlcə Həmzə əfəndi hökm ilə tanış olandan sonra tərəddüddən yaxa qurtara bilmədi. O, bu fitvanın nələrə bais olacağını yaxşı bilirdi. Anlayırdı ki, Sultan Səlim çox dəhşətli hökmər verəcək və bu hökmərə də Allahın ədli donunu geydirəcək.

Hələ hadisələr bununla bitməmişdi. Mövlana Sarigörəzlə öz arasında olan piçildəşməldən sonra Sultan Bəyazidin boğularaq öldürüləməsinin də ilhamvericisi olmuşdu. Ancaq bir şərtlə: Sultan Bəyazidin ölümü haqqında söz-söhbət heç kim tərəfindən araya-ərsəyə gəlməsin. O, bununla Sultan Bəyazidə işarə vurmuşdu ki, hadisənin şahidləri də gərək aradan götürsün. Doğrudur, Sultan Bəyazidi boğub öldürünlərin canları ustalıqla alındı. Bu məsələnin örtülü qalmağı nisbətən təmin olunmuşdu. Amma Həmzə əfəndi çox istəyərdi ki, Sultan bu işdən xəbərdar olan Mövlana Sarigörəzi də aradan götürsün. Hərçənd ki, Mövlana Sarigörəz də belə bir əməli Həmzə əfəndiyə tərəf yönəltməyə çalışırdı. Ancaq onların istəyinin eksinə olaraq Sultan Səlim nə Həmzə əfəndiyə, nə də Mövlana Sarigörəzə toxunmamışdı. Hökmər hiss edirdi ki, hələ ki, Osmanlı səltənətinin, yəni elə Sultan Səlimin özünün həm Mövlana Sarigörəzə, həm də Həmzə əfəndiyə ehtiyacı var.

Sultan Səlim saray münaqişələrinin içərisində böyümüştü. O, yaxşıca görüb anlamışdı ki, sarayda heç kim digərini sevmir. Hər kəs istəyir ki, özünün sağ qalması üçün digərinin başı ciyindən qoparılsın. İndi Sultan Səlim də bu bir-birinin ətini yeməyə hazır olan adamları əlinin altında saxlayır. Niyyətlərini axıracan çözəmkəndən təkcə zövq almır, həm də onların bir-birilə bəhsə-bəhsə görə ən ağıllı və faydalı məsləhətlərindən bəhrələnirdi.

...Divan üzvlərinin hamısı toplanmışdı. Mövlana Sarigörəz də, Həmzə əfəndi də Sultan Səlimin yanında idi. Biri sağ tərəfində əyləşmişdi, biri sol tərəfində. Sərkərdə Malkoçoğlu da Sultan Səlimin yanında idi. Sultan Səlim onu da dəvət etmişdi.

**(Davamı var)**

Sultan Əhməd olacaq, nə də Sultan Qorqud. Demək, bu, çox ciddi savaş olacaqdı.

\* \* \*

Sultan Səlim Şah İsmayılin ünvanına göndərdiyi məktubdan sonra arxayınlışmadı. Mövlana Sarigörəzin məsləhətinə uyğun olaraq Osmanlı səltənətinə dəxli olan bütün yerlərə məktub göndərib əmrlər, sərəncamlar yollayıb hər kəsi Səfəvi təhlükəsindən xəbərdar edərək müsəllah olmağa çağırıldı. Bu böyük bəlaya qarşı Sultan Səlim tekçə ordu ilə döyüşməkdən başqa adamların fikir və düşüncələrini, xəyalatlarını da səfərber etməyi üstün tuturdu. Çünkü atası Sultan Bəyazidi ölümündən sonra əyalətin demək olar ki, hər yerindən ona hüsn-rəğbətin dəyişməsi haqqında gələn xəbərlər ciddi narahatlıq yaradırdı. Hər yerdə xəbər yayılmışdı ki, o, atası Sultan Bəyazidi böğdürüraq öldürdü. Şübhəsiz, belə olan halda qardaşları Sultan Əhmədin və Sultan Qorqudun tərəfdarları da hər yerdə dil boğaza qoymurdular. Atasına, qardaşlarına xəyanət edən bir şəxsin xalqa hansı sədəqətindən danışmaq olar.

Mövlana Sarigörəz özü də narahat idi. Baxmayaraq ki, Sultan Səlim hər hansı bir addımı atmazdan əvvəl onuna məsləhətləşir, rəylerinə xüsusi əhəmiyyət verirdi. Mövlana Sarigörəzin rahatsızlığı onunla bağlı idi ki, əhalidən yerdə yalnız Sultan Səlimin zoruna və hədsiz qətləmlərinə rəğmən tabeçilik göstərirdi. Səfəvilərlə sərhəd tərəflərdə «Şahqulu baba» üsyəni göstərmişdi ki, əhalinin xeyli hissəsi Səfəvilərin tərəfdarıdır. Ən başlıcası, onların dini etiqadlarını heç bir zorakılıq olmadan könülli şəkildə qəbul edirdilər.

Hələ son vaxtlar Diyarbəkr tərəflərdə Şah İsmayılin sərkərdələrindən olan Nurəlinin sərkərdəliyi ilə irəliləyən Qızılbaş qoşunları artıq ciddi təhlükəyə çevriləməkdə idi. Təhlükəni ciddiləşdirən bir amil də Sultan Muradın özünü də xeyli hərbi qüvvə ilə irəliləməsi idi. Sultan Səlimə məlum idi